

“Qafqaz pulları”nın təqdimat mərasimi


Bu günlərdə AMEA-nın Mərkəzi Kitabxanasının konfrans zalında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, ilk azərbaycanlı numizmat alim, tarix elmləri doktoru, BDU-nun professoru Əli Rəcəblinin “Sikkə və Dövlətçilik” və “Qafqaz pulları” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli açaraq demişdir:

—Qədim pullarımızın qorunmasında və təbliğində Əli Rəcəblinin əməyi misilsizdir. O, Azərbaycanın ən zəngin insanıdır. Bir neçə il əvvəl Sankt-Peterburqda ermənilər qədim Azərbaycan pullarını öz adlarına çıxırdılar. Biz Əli Rəcəbliyə ora göndərdik. Əli müəllim tarixi faktlarla bu pulların Azərbaycana məxsus olduğunu sübut etdi və yalançı, saxtakar erməniləri mat qoydu.

Əli Rəcəbli II-III əsrdən bu günümüzdə qədər qədim pulları dəqiqləşdirərək dəyərli əsərlər yazmışdır. Akademiyada numizmatika, etnoqrafiya və nəzəriyyə barədə bir müşavirə keçirmək istəyirik. Əli Rəcəblinin yaratdığı bu məktəbi geniş təbliğ etməliyik. 91 yaş olmasına baxmayaraq, bu gün də Əli Rəcəbli yorulmadan tədqiqatla məşğul olur və məhsuldar işləyir.

AMEA-nın A.Bakıxanov adına Tarix Muzeyinin direktoru,



akademik Yaqub Mahmudov qədim pullarımızın qorunmasında və təbliğində Əli Rəcəblinin xidmətlərindən danışaraq qeyd etdi ki, Əli Rəcəblinin “Sikkə və dövlətçilik” kitabı bir daha sübut edir ki, Dərbənddən tutmuş Həmədana qədər 50-dən çox zərbxanası olan və böyük imperiyaların güc qaynağı Azərbaycan olub. Pulu ancaq güclü dövlətlər kəsə bilirdi. Tarix boyunca ermənilərin heç zaman pulları, sikkələri olmayıb.

Uzun illərdir ki, az işlənən və tədqiq olunan numizmatika elmini 1965-ci ildən bu günə qədər tədris edən Əli Rəcəblinin xidmətləri əvəzsizdir. Tələbələr, tarixçilər, etnoqraflar, arxeoloqlar Əli Rəcəblinin əsərlərindən bəhrələnilir.

Ömrünün 60 ilindən çoxunu numizmatikaya həsr etmiş, elmə böyük töhfələr vermişdir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akade-

mik Nailə Vəlixanlı bildirdi ki, hansı dövlətin pulu olubsa, o dövlət tanınır. Qonşu ermənilərin pulları olmayıb. Hətta onlar deyirlər ki, bizim 1920-ci ildən dövlətimiz olub. Lakin kitabda aydın oxunan sikkələr sübut edir ki, Azərbaycan qədim dövlətdir. Əli Rəcəblinin bu kitabları bir daha sübut edir ki, bizim necə möhtəşəm, qədim dövlətimiz olub.

Səfəvilər, Qaraqoyunlular, Şirvanşahlar və sair dövlətlərimiz ayrı-ayrı vaxtlarda istifadə etdikləri qədim pul - dirhəm, mis, qızıl, gümüş pullar haqda Əli Rəcəbli geniş və ətraflı məlumatlar vermiş və o pulların foto-ları olduğu kimi təsvir olun-



maqla ən tutarlı faktlarla zəngindir. Əli Rəcəblinin bir neçə kitablarının elmi redaktoru olmaqla alimə uğurlar arzulayırıram.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor

müavini, tarix üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva “Numizmatika elminə yeni töhfə” mövzusunda məruzə ilə çıxış etmişdir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev vurğuladı ki, Əli Rəcəbli Azərbaycan numizmatikası üçün böyük irs qoymuş və mənim müdafiəmdə opponent olaraq çıxış etmiş və dəyərli məsləhətlərindən bəhrələnmişik.

Azərbaycan televiziyasının təcrübəli diktoru, ssenarist və rejissor Rafiq Həşimov diqqətə çatdırdı ki, bir neçə il əvvəl “Xalq bank” tərəfindən, layihə rəhbəri olaraq Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı



qeyd etdi ki, mən çox qürur duyuram, vaxtilə mənə numizmatika fənnindən universitetdə dərslər demiş müəllimim haqda söz deyirəm. Alicənab, xeyirxah, tələbkar, əsl pedaqoq alim və numizmatika sahəsində əvəzsiz xidmətləri olmuş görkəmli alim-müəllimimlə fəxr edirik.

Tədbirin sonunda Əli Rəcəbli tədbir iştirakçılarına təşəkkürünü bildirdi və dedi:

—Ulu öndər Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq məfkurəsini rəhbər tutaraq bildirirəm ki, biz qədim tarixə malik xalqıq. Dövlətçilik, azərbaycançılıq bizim inkişafımızı təmin edir. Mən azərbaycançılıq və dövlətçilik ideyalarına həsr olunmuş bu tədbirdə iştirak edənlərə, əziyyət çəkənlərə sağ ol deyir və təşəkkürümü bildirirəm.

Rauf İLYASOĞLU,
sair-publist.